

*Cavid Əlirza oğlu MƏMMƏDOV  
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı*

## VERGİ STİMULLAŞDIRILMASININ KONSEPTUAL-HÜQUQI VƏ NƏZƏRİ-TƏCRÜBİ MƏSƏLƏLƏRİ

### Xülasə

Məqalədə vergi güzəştlerinin formalşamasının konseptual-hüquqi aspektləri nəzərdən keçirilmiş, vergi funksiyalarının və təsnifatının vergi güzəştlerinin səmərəliliyinə və nəticəliliyinə nəzarətdə rolü və yeri müəyyən edilmişdir. Həmçinin müəllif tərəfindən vergi stimullaşdırılmasının əsas aspektləri kimi vergi siyasetinin və innovasiya sahəsində effektiv vergi güzəştlerinin əhəmiyyəti elmi cəhətdən əsaslandırılmışdır.

*Açar sözlər: vergi stimullaşdırılması, vergi güzəsti, vergi təsnifati, vergi siyaseti, innovasiya.*

### Giriş

Vergi güzəştleri problemi, müasir Azərbaycan şəraitində ən mübahisəli mövzulardan biridir. Bir tərəfdən, vergi güzəştleri sahibkarlıq fealiyyətinin müəyyən növlərini, sahələrini və fiziki şəxslərin vergi tutulması baxımından əhalinin ayrı-ayrı sosial qruplarını dəstekləmək imkanı yaradır. Digor tərəfdən, vergi güzəştlerinin tövbəqi büdcələrin vergi daxil olmalarını azaldır. Buna görə də, hazırda bu cür müavinişlərin verilməsi, ünvanlı müaviniş prinsiplərinin həyata keçirilməsinin və onların effektivliyinə nəzarət tələblərinin sərtləşdirilməsi təklif olunur.

XX osrda bu yanaşma bütövlükde olduğu tok qaldı və əsas məqam verginin dörcə edilmiş qanun əsasında milli ehtiyacların ödənilməsi məqsədile dövlət tərəfindən tutulan məcburi haqq (yığım) olması idi. Öz funksiyalarını həyata keçirmək üçün dövlətin müəyyən müddətə cəmiyyətdə yaradılan ümumi daxili məhsulun (ÜDM) bir hissəsinə sahib olmaq hüququ olmalıdır. Müasir şəraitdə bu hüquq bir çox ölkələrin konstitusiyalarında təsbit edilmişdir. Bunun əsasında müəyyən vergi növləri haqqında qanunlar hazırlanır və qəbul edilir, burada hesablama formaları və üsulları, cələcə də vergi ödəyişləri tərəfindən dövlətin büdcəsinə və büdcədən kənar fondlarına vergi, rüsum və digər ödənişlərin ödənilməsi göstərilir.

Fikrimizcə, məcburi haqq şəklində ÜDM dəyərinin müəyyən hissəsinin dövlət tərəfindən cəmiyyətin xeyrinə geri götürülməsi verginin mahiyyətini təşkil edir. O, dövlət və vergi ödəyişləri arasında yaranan, büdcəyə və büdcədən kənar fondlara vergi, rüsum və digər ödənişlərin ödənilməsi nəticəsində meydana çıxan pul münasibələri kimi özünü göstərir.

### Vergi güzəştlerinin formalşamasının konseptual-hüquqi aspektləri

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə uyğun olaraq ÜDM istehsalı prosesinin iştirakçısı olan hüquqi və fiziki şəxslər vergi və yiğim ödəyişicisi olaraq təyin edilmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi (11-ci maddə) vergini dövlətin və (və ya) bələdiyyələrin fealiyyətini maliyyə baxımından dəstekləmək məqsədi ilə təşkilatlara və fiziki şəxslərə pul vəsaitləri üzərində mülkiyyət hüququ, təsərrüfat rəhbərliyi və ya operativ idarəetmə şəklində tutulan məcburi, fərdi olaraq əvəzsiz ödəniş kimi müəyyən edir. Bu tərif verginin aşağıdakı xüsusiyyətlərini ehtiva edir:

- məcburilik - bütün vergi ödəyişiciləri qanunla müəyyən edilmiş vergi və yiğimləri ödəməlidirlər;
- fərdi əvəzsizlik - vergi ödəmək müqabilində ödəyişicilər dövlətdən fərdi xarakter daşıyan heç bir güzəst əldə etmirlər;
- nağd ödəniş - vergilərin natural və ya digər formada ödənişi, puldan fərqli ödənilməsi mümkün deyil;
- vergi yiğiminin məqsədi dövlətin öz fealiyyəti prosesində çəkdiyi xərclərə maliyyə dəstəyi verməkdir.

Vergi iqtisadi və hüquqi əhəmiyyətə malik mürekkeb bir kateqoriyadır. Vergi, hər biri müstəqil hüquqi dəyərə malik bir sıra qarşılıqlı komponentləri də əhatə edən mürekkeb münasibətlər sistemidir. Bu komponentlərə vergi elementləri deyilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasen vergilər qurularən vergitutmanın bütün elementləri müəyyən edilməlidir. Yalnız elementlərin tam dəstə olduqda vergi ödəmək öhdəliyi qurulmuş hesab edilə bilər. Vergi haqqında qanunun yarımcıqlığı, qeyri-dəqiqliyi və ya qeyri-müəyyənliyi vergidən qanuni yayına ehtimalına və ya vergi orqanları tərəfindən pozuntulara, yəni qanunun müddələrinin geniş şəhərə səbəb ola bilər. Qanunvericilik ən azı bir elementi qurmayıbsa və ya müəyyən etməyib, onda vergi ödəyişici vergi ödəməmək və ya onu özünə uyğun şəkildə ödəmək hüquq alır.

Vergilərin strukturunu fərqli və vergilərin sayı çox olsa da, vergitutma elementləri universal əhəmiyyətə malikdirlər. Vergi öhdəliyi və onun yerinə yetirilməsi qaydası müəyyən sayıla bilməyən elementləri vergi haqqında qanunun vacib elementləri adlandırılır. Vergi qanunvericiliyi onun inkişafının müxtəlif mərhələlərində mövcud olan qanuni sayılan verginin müxtəlif elementlərini nəzərdə tuturdu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergi yalnız vergi ödəyişiciləri və vergitutmanın aşağıdakı elementləri müəyyən edildikdə qurulmuş hesab olunur:

- vergitutma obyekti;
- vergi bazası;
- vergi dövrü;
- vergi dorocası;
- verginin hesablanması qaydası;
- vergi ödəmək qaydası və müddətləri.

Verginin bu əsas (məcburi) elementləri vergi öhdəliyi müəyyən edilərkən həmişə qanunvericilik aktında göstərilməli olan elementlərin birinci qrupunu təşkil edir. İkinci qrupa məcburi olmayan, lakin vergi qanunvericiliyi ilə müəyyən edilə bilən əlavə elementlər daxildir. Bunnara aşağıdakılardır: səhv tutulmuş vergi məbləğlərinin tutulması və qaytarılması qaydası; vergi pozuntularına görə məsuliyyət; vergi güzəştleri və s. Beləliklə, Azərbaycan Respublikasının vergi sistemindəki vergi güzəştleri (həqiqətən, digər ölkələrin demək olar ki, bütün vergi sistemlərində) verginin məcburi elementi deyildir. Regional və ya yerli vergi və yiğimləri müəyyən edən respublikanın qanunvericilik orqanları (yerli özünüdürəcətmə), normativ-hüquqi aktlarda həm vergitutmanın əsas, həm də seçmə elementlərini müəyyənləşdirir:

- vergi güzəştleri;
- regional və yerli vergilərə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş həndlərdə vergi dərəcələri;
- vergi ödəmək qaydası və müddətləri;
- verilmiş regional və ya yerli vergi üzrə hesabat formaları.

Bu iki qrupun hər bir elementi müəyyən bir hüquqi yük daşıyır və vergi ödənişləri imkanlarının təmin olunmasına müəyyən rol oynayır. Ən azı bir elementin olmaması vergi istehsalını əhəmiyyətli dərəcədə çətinləşdirir və ya mürekkebələşdirir bilər. Buna görə, vergi haqqında qanunun ideal variantında elementlərin bütün məcmusu ehtiva olunmalıdır. Vergilər və yiğimlər üzrə güzəştler digər vergi ödəyişiciləri və ya yiğim ödəyişiciləri ilə müqayisədə qanunla müəyyən edilmiş vergi ödəyişicilərinin və yiğim ödəyişicilərinin ayrı-ayrı kateqoriyalarına verilməsi, o cümlədən vergi və ya yiğim ödəməmək və ya daha az miqdarda ödəmək imkanının verilməsi kimi tanınır. Güzəştlerin tətbiq olunmasının əsaslarını, qaydalarını və şərtlərini müəyyən edən vergi və rüsumlar haqqında qanunvericiliyin normaları fərdi xarakter daşıya bilməz. Vergi güzəştleri hüquqi və fiziki şəxslərin vergi öhdəliklərini azaltmaq və ödənişləri toxirə salmaq və ya hissələrə bölmək üçün istifadə olunur. Vergi ödəyişici güzəştən istifadə etməkdən imtina edə bilər, bir və ya bir neçə vergi dövrü üçün onun istifadəsini dayandırıbilər.

Vergitutmanın hansı elementinin dəyişməsinə vergi güzəştlerinin yönəldilməsindən asılı olaraq, onlar iki növə bölündür (Panskov, 2003, s.124):

1) istisnalar;

2) güzəştlər və ya vergi güzəştləri.

Ə.C.Məmmədov, C.R. Yusifov və İ.Z. Seyfullayevin 2015-ci ilde nəşr etdirildikləri "Vergi və tərəqqi" adlı monoqrafiyada (2015, s. 174) vergi güzəştləri təqdim olunma formalarına görə aşağıdakı növlərə ayrılır:

- istisnalar (müxtəlif vergitutma obyektlərinin vergidən azad olunmasına yönəldilmiş vergi güzəştləri: AR-in Vergi Məcəlləsində təsbit edilmiş vergidən azadolmalarla əlaqəli müddeəlar);
- çıxımlar (vergitutma bazasının azaldılması üçün tətbiq edilən güzəştlər);
- vergi dərəcələrinə görə güzəştlər;
- verginin ödənilmə müddətinə görə verilen güzəştlər.

İstisnalar vergitutmanın ayrı-ayrı predmetlərini (obyektlərini) vergitutma altından çıxaran vergi güzəştləridir. İstisnalar aşağıdakı kimi verilə bilər:

- davamlı əsasda və məhdud müddətə;
- bütün vergi ödəyicilərinə, eləcə də onların hər hansı bir xüsusi kateqoriyasına, məsələn, çörək və çörək-bulka məhsullarının, südün, uşaq geyimlərinin və ayaqqabılarının, dərman vasitələrinin və s. satılması ilə bağlı əməliyyatlar vergiyə cəlb edilmir.

Endirimlər vergi bazasını azaldan güzəştlərdir. Bunlar limitli endirimlərə (endirimlərin həcmi məhduddur) və limitsiz endirimlərə bölünür (vergi bazası vergi ödəyicisinin bütün xərcləri ilə azaldıla bilər).

Tədqiqatda vergi güzəştlərinin golocokda tohlili üçün zəruri olan digər anlayışları da təqdim edirik. Vergitutma subyekti (vergi ödəyicisi), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, öz hesabına vergi ödəmək üçün hüquqi öhdəliyi olan şəxsi xarakterizə edən məcburi vergitutma elementidir. Vergi mütələq şəkildə vergi ödəyicisinin gölərlərini azaltmalıdır.

Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq ƏDV üzrə aşağıdakı vergi ödəyiciləri tanınır: Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən təşkilatlar, fərdi sahibkarlar və şəxslər; fiziki şəxslərin gəlir vergisi üzrə - fiziki şəxslər (Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri). Vergi daşıyıcısı son nəticədə vergitutma yükünü daşıyan şəxsdir. Məhsulların alıcısı əlavə dəyər vergisinin daşıyıcısı kimi çıxış edir, belə ki, ƏDV məbləği məhsulun qiymətinə daxil edilir.

Vergitutma predmeti real əşya (torpaq, avtomobil, digər əmlak) və qeyri-maddi nemətdir (dövlət rəmzləri, iqtisadi göstəricilər və s.), bunların vasitəsilə qanun vergi öhdəliklərinin yaranmasını əlaqələndirir. Vergitutma predmeti faktiki (qeyri-hüquqi) xarakterli əlamətləri göstərir. Predmet heç bir vergi nəticəsi doğurmayan torpaq sahəsidir; vergi obyekti torpaq mülkiyyət hüququndur (Osetrova, 1999, s. 132). Vergitutma obyekti subyektin vergi ödəməsinin (malların satılması üçün dövriyyə etmək, əmlak sahibi olmaq, alqı-satçı əməliyyatı etmək, varisliye daxil olmaq, gəlir əldə etmək və s.) mütələq şərti olan hüquqi faktdır (fealiyyət, hadisə, vəziyyət). Vergitutma obyekti vergi mənbəyindən fərqlənməlidir. Vergi mənbəyi onu ödəmək üçün istifadə olunan cəhiyatdır. Mənbə vergi ödəyicisinin gəliri və kapitaldır və müəssisənin təsərrüfat fealiyyətinə münasibətdə maya dəyəri, maliyyə nəticəsi, mənfəət və s. kimi iqtisadi göstəricilərdir.

ƏDV, gömrük rüsumu ödəmək üçün real mənbələr aşağıdakılardır: maya dəyəri; korporativ əmlak vergisi, reklam vergisi üçün - maliyyə nəticəsi; mənfəətdən vergi və eksər yerli vergilər üçün müvafiq olaraq vergi tutulan və xalis mənfəət; fiziki şəxslərin gəlir vergisi üçün - ümumi gəlir.

Nəzəri cəhətdən vergitutma obyektlərini aşağıdakı növlərə bölmək olar [Osetrova, 1999, s. 133]:

- mülkiyyət hüquqları (əmlaka mülkiyyət hüququ və əmlakdan istifadə hüququ);
- qeyri-əmlak hüquqları (hər hansı bir şeydən istifadə hüququ və fealiyyət növünə hüquq);
- subyektin hərəkətləri (malların, işlərin, xidmətlərin) satışı;
- qiymətli kağızlarla əməliyyatlar; malların (işlərin, xidmətlərin) ölkəyə idxlə (ixracı);
- təsərrüfat fealiyyətinin nəticələri (əlavə dəyər, gəlir, mənfəət).

Vergini hesablamaq üçün vergi predmetini ölçmək, yəni hər hansı bir şəkildə onu qiymətləndirmək lazımdır. Qiymətləndirmə öz növbəsində uyğun miqyasın seçilməsini tələb edir. Əksər vergi tutulan əşyalar birbaşa hər hansı vahidlərdə ifadə edilə bilməz. Onları ölçmə üçün fiziki xarakteristikani (ölçmə parametrimi) seçmək və bununla da vergi miqyasını təyin etmək lazımdır.

Vergi bazasının kəmiyyətən ölçülməsi üçün "vergi vahidi" anlayışı istifadə olunur [4, s. 133].

Vergi vahidi qəbul edilmiş miqyasın şərti vahidi hesab edilməlidir. Vergitutma vahidinin seçimi onun istifadəsinin praktik rahatlığı ilə müəyyən edilir. Məsələn, torpaq vergitutması zamanı 1 ha, 1 m<sup>2</sup>; əlavə dəyər vergisi üçün - 1 manat; yol vergisini hesablayarkən - 1 m<sup>3</sup>. Vergi bazası, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, vergitutma obyektinin dəyəri, fiziki və ya digər xüsusiyyətləri ilə müəyyən edilir.

Vergi dövrü fərdi vergilərlə əlaqədar bir təqvim ili və ya digər bir dövrdür, sonunda vergi bazası müəyyənəşdirilir və ödəniləcək vergi məbləği hesablanır. Vergi öhdəliyi və onun yerinə yetirilməsi qaydası müəyyən sayıla bilməyən verginin əsas elementi vergi dərəcəsidir - vergi bazasının ölçü vahidinə vergi tutulan məbləğidir. Vergitutmanın əsas (məcburi) elementi olan vergi ödənişi prosedurə aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

- ödəniş istiqaməti (bütçəyə və ya bütçədən kənar fonda);
- vergi ödəmək vasitələri (manatla, valyuta ilə);
- ödəmə mexanizmi (bank köçürməsi və ya nağd şəkildə, vergi yığanın kassasına və s.);
- vergi ödənişinə nəzarətin xüsusiyyətləri.

Vergi ödənişinin tarixi vergi ödəyicisinin bütçəyə faktiki olaraq vergi ödəməsi toləb olunduğu tarix və ya dövrür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən vergi və yiğimlərin ödenilmesi tarixləri hər bir vergi və yiğim üçün müəyyən edilmişdir. Vergi ödənişlərinin təciliyi "borclar" anlayışı - müəyyən edilmiş tarixlərdən sonra bütçəyə (bütçədən kənar fonda) ödənilməmiş vergi məbləği ilə əlaqədardır. Yuxarıda göstərilənlərə əsasən deyək lazımdır ki, "vergi" kateqoriyası bir tərəfdən vergi ödəyiciləri ilə mərkəzi, regional və ya yerli hakimiyət orqanları arasında, digər tərəfdən mülkiyyətçinin gəlirlərinin bir hissəsinin dövlətdən təcrid olunması ilə əlaqədar yaranan vergi münasibətləri sistemidir.

#### **Vergi funksiyalarının və təsnifatının vergi güzəştlərinin səmərəliliyinə və nəticəliliyinə nəzarətdə rolü və yeri**


Bazar iqtisadiyyatı şəraitində dövlətin fealiyyətinə maliyyə dəstəyinin əsas forması olan vergilər dövlətin əlindəki ən güclü riçaqlardan birinə çevrilir, bu vasitə ilə o, bütçələrarası münasibətlərde baş verən prosesləri və məcilliətə tənzimləyə bilir, güzəştlər və sanksiyalar sistemi vəsittəsilə mal, işlər və xidmətlərin istehsalçılarına dələyi təsir göstərir. Vergilərin köməyi ilə dövlət iqtisadi, siyasi, sosial və digər problemləri həll edir. Vergilərin praktik məqsədinin həyata keçirilməsi vergitutma funksiyaları vasitəsilə həyata keçirilir.

Vergi funksiyası verginin əsas xüsusiyyətlərini ifadə etmək üsuludur. Funksiya bu iqtisadi kateqoriyanın sosial məqsədinin xərclərin bölüşdürülməsi və galirin yenidən bölüşdürülməsi aləti kimi necə həyata keçirildiyini göstərir [Çernik, 2004, s. 42].

Iqtisadi ədəbiyyatda vergi funksiyalarının sayı, məzmunu və icrası barədə hələ konsensus yoxdur. Birincisi, fərqli müəlliflər vergi funksiyalarının müxtəlif birləşmələrinə, o, cümlədən fiskal, iqtisadi, yenidən bölüşdürülmə, nəzarət, tənzimləmə, sosial, siyasi-iqtisadi, stimullaşdırıcı və digərlərinə, beziləri isə onlardan bir hissəsinin yuxarıda verilmiş tərifə əsasən elmi və nəzəri əsasları olmayan vergi funksiyalarına istinad edirlər [Karavayeva, 2000, s. 29; Qureyeva, 1999, s. 43; Romanovskiy, 2003, s.29].

İkinciisi, "vergi funksiyası" və "vergi sisteminin məqsəd və vəzifələri" anlayışları çox vaxt əvəz olunur. Bu vaxt, D.Y.Melnik düzgün olaraq qeyd edir ki, "vergi sisteminin funksiyaları onun daxili mahiyyətinin ifadəsidir və konkret zamana məhdudlaşan və dövlət tərəfindən formalasdırılan "məqsəd və vəzifələrə" endirilmir. Vergi sisteminin vəzifələri və onun təzahür olunduğu vergi siyaseti müvafiq orqanlar tərəfindən müəyyən bir inkişaf dövrü üçün müəyyən edilir" [Melnik, 2001, s.49].

"Vergitutma və uçotun sahəvi xüsusiyyətləri" əsərində vergilərin ən vacib funksiyaları kimi aşağıdakılardır: fiskal (bölgü) və tənzimləmə. Əsas funksiyalarla yanaşı, sosial və nəzarət funksiyaları da vergilərin müstəqil funksiyaları kimi qeyd olunur [Kojinov, 2002, s. 34].



*Sxem 1. Vergilərin funksiyaları.*

Fiskal (bölgü) funksiyası sayəsində vergilərin əsas ictimai məqsədi - cəmiyyət tərəfindən ona tapşırılmış funksiyaların icrası üçün zəruri olan dövlətin maliyyə resurslarının formallaşması həyata keçirilir. Fiskal funksiyası çərçivəsində vergi ödəyiciləri ilə hakimiyyət orqanları arasında maliyyə resurslarının iqtisadi agentlərdən dövlətə axınıını təmin edən iqtisadi əlaqələr həyata keçirilir.

Vergilərin tənzimləmə funksiyası vergi mexanizmləri vasitəsilə dövlətin vergi siyasetinin müyyəyən vəzifələrini həll etmək üçün nəzərdə tutulmuşdur və vergi sisteminin cəmiyyətdəki iqtisadi proseslərə və meyillərə təsirini də əhatə edir. Vergi mexanizmi (vergi dərəcələri, güzəştlər sistemi, vergi ödənişinin təxirə salınması və vergi kreditinin təqdim edilməsi formaları və s.) vasitəsilə dövlət təsərrüfat subyektlərinin investisiya fəaliyyətlərini, fiziki şəxslərin sahibkarlıq fəaliyyətlərini tənzimləyə, elmtutumlu sahələrin inkişafını stimullaşdırır bilər.

Buna görə tənzimləmə funksiyası vergi münasibətlərinin makroiqtisadi nisbətlərə və təsərrüfat subyektlərinin davranışlarına təsiri prosesində özünü göstərir. Bu funksiya yalnız iycarxik tabeçiliyi (hakim ödəyicidir) ifadə edən iqtisadi münasibətləri deyil, həm də iqtisadi agentlər arasındakı münasibətləri də həyata keçirir.

Dövriyyədəki pul kütlesi ilə əmtəə kütləsinin qiyməti arasındaki əlaqə, habelə dövriyyə sferasında mallarla dəstəklənmeyən vəsaitlər peyda olduqda, dövlət bu pulun geri alınması üçün dolayı vergitutma rolunu gücləndirə bilər. Bu, dövlətin iqtisadiyyatda pulun hərəkətinə nəzarəti həyata keçirməsinə və istehsal səviyyəsini yüksəltmək üçün onu milli iqtisadiyyata yönəltməsinə imkan verəcəkdir ki, bu da öz növbəsində həmin ən vacib iqtisadi göstəricilər arasında lazımı tarzlığı bərpa etməyə kömək edir.

Verginin bölgü və tənzimləmə funksiyaları onun sosial və nəzarət funksiyaları ilə sıx bağlıdır. Sosial funksiya ədaletli vergitutma problemlərini həll edir və vergi yükünün ölçüsünü fiziki şəxsin gəlirlərinin cəmiyyətinə əsaslanaraq tənzimləyir. Nəzarət funksiyasının mahiyyəti vergi ödənişlərinin və vergi daxil olmalarının cəmiyyətə əks olunması və uyğunluğundan ibarətdir. Bu vergitutma funksiyası dövlətə bündəyə vergi ödənişlərinin vaxtında və tam daxi olmasına nəzarət etməyə, onların həcmi maliyyə resurslarına olan ehtiyaclarla müqayisə etməyə imkan verir. Vergitutmanın bütün funksiyalarının tam şəkildə icrası dövlətin maliyyə-büdcə münasibətlərinin və vergi siyasetinin səmərəliliyini təmin edir.

Vergitutma nəzəriyyəsinə dair işlərin təhlilində əhəmiyyətli dərəcədə müxtəlif vergi təsnifatı aşkar edilmişdir [Karavayeva, 2000, s.27, Melnik, 2001, s.54]. S.V. Barulin vergi güzəştlərinin səmərəliliyinə və nəticəliliyinə nəzarət etmək məqsədilə onların aşağıdakı təsnifatını verir [Barulin, 2013, s. 26-31]:

- sosial güzəştlər;
- investisiya güzəştləri;
- məcmu stimullaşdırıcı güzəştlər;
- xüsusi müyyəyən edilmiş vergi rejimləri.

Yuxarıda qeyd edildiyi kimi, vergilərin funksiyalarından biri tənzimləmdir. Müxtəlif vergi dərəcələri, hesablama və ödəmə şərtlərinin köməyi ilə dövlət sahibkarlıq subyektləri üçün müyyəyən fəaliyyət sahəsinin son gəlirliliyinə və cəlbədiciliyinə təsir göstərə bilər. Vergi güzəştləri, bu cür stimular olmadan, tətbiq edilməsi məqsədə uyğun sayılmayan şirkətlər (məsələn, risk/gəlirlilik nisbəti baxımından) rentabellik normasını, layihələr üzrə digər səmərəlilik göstəricilərini artırıbilər. Neticə etibarı ilə vergi güzəştləri mexanizmi ilə dövlət "bazar uğursuzluqlarını" aradan qaldıra bilər - layihələrin kommersiya effektivliyi təsərrüfat subyektləri tərefindən onların həyata keçirilməsi üçün yetəri olmadıqdə və sosial və ya ictimai səmərəlilik, əksinə, tətbiqini tələb edir.

Məsələn, şirkət tərefindən fundamental elmi-tədqiqat işlərinin kommersiya baxımından həyata keçirilməsi (uzun geri ödəmə müddəti, nisbətən qeyri-müyyəyən potensial effekt, fundamental tədqiqatların nəticəsi kimi aparılan tətbiqi tədqiqatlarla əsaslanaraq möhsul satışına dair konsepsiya olmaması və s.), lakin ictimai səmərəlilik baxımından - cəmiyyət və bütövlükde dövlət üçün - layihə uyğun ola bilər (elmtutumlu, yüksək texnoloji iş yerlərinin yaradılması, dövlət elmi təskilatları ilə müqayisədə elmi-tədqiqat işlərinin daha səməreli aparılması, sinergiya effekti - fəal ETTKİ aparan şirkətlərin klasterlərinin yaradılması).

#### **Vergi stimullaşdırılmasının əsas aspektləri**

Vergi stimullaşdırılmasının əsas aspektlərini dövlətin iqtisadi siyasetinin elementi kimi nəzərdən keçirək. Vergi stimullaşdırılması dövlətin iqtisadi siyasetinin tərkib hissəsidir, bu da öz növbəsində dövlətlə hor bir şəxs, dövlət və müəssisələr, müxtəlif təşkilatların bir-biri ilə münasibətləri, dövlətlərərəsi münasibətlər ilə birbaşa əlaqəli çoxaspektli bir kateqoriyadır. F.F.Rıbakovun qeyd etdiyi kimi, "iqtisadi siyaset bir neçə komponenti özündə cəmləşdirən mürəkkəb, çoxsəviyyəli və subordinasiya edilmiş konsepsiadır. Bu həm struktur, investisiya, innovasiya siyaseti, həm də sənaye, aqrar siyasetdir. Diger növlər də var." [2008, s. 36].

Müstəqilliyyin ilk illərindəki Azərbaycanda vergi sistemi, görünür ki, tamamilə tətbiqi rol oynadı: onun köməyi ilə dövlət öz funksiyalarını həyata keçirmək üçün lazım olan maliyyə resurslarını yığıdı. Bununla əlaqədar vergi siyasetinə dərəcə verildi. Belə ki, maliyyə-kredit lügətində qeyd edilmişdir ki, "vergi siyaseti dövlətin vergilər sahəsində həyata keçirdiyi tədbirlər sistemidir" [1987, s. 52]. Əslində vergi siyaseti anlayışı vergi sahəsindəki tədbirlərdən kənara çıxır. Vergi siyasetini həyata keçirən dövlət bazarın "işinə" fəal şəkildə müdaxile edir, istehsalın inkişafını tənzimləyir, iqtisadiyyatın bəzi sahələrinin digərlərinə nisbətən sürətlə böyüməsinə kömək edir və investisiya siyasetinə və struktur tənzimlənməsinə təsir göstərir. Iqtisadi qərarların müvəffəqiyyəti vergi siyasetinin uğurla həyata keçirilməsindən asılıdır. Yalnız yığım və sərmayəni stimullaşdırın və iqtisadi artıma kömək edən vergi siyaseti effektli sayıla bilər [Musayeva, 2001, s. 70].

XX əsrin birinci rübündə dünya maliyyə elmləri vergitutmanın tənzimləmə funksiyasını iqtisadi siyasetin güclü bir vasitəsi kimi istifadə etməyin zorurılığını tam dərk edir. Bu fikirlər müəlliflər A.İ.Bukovetski, P.P.Gençel, İ.M.Kulişçr, V.N.Tverdoxlebovin "Xarici dövlətlərdə vergilər" adlı monoqrafiyasında (1926), P.P.Mikeladzenin "Xarici dövlətlərdə vergitutmanın şiddəti" kitabında (1928), K.F.Şemelevin "Vergi şiddəti problemləri" (1928), A.A.Trivusun "Vergilər iqtisadi siyasetin aleti kimi" (1925), V.V.Ditmanın "Vergi tənzimlənməsi" (1930) əsərlərində əks olunmuşdur.

Bəzi müasir alımlar vergi siyasetinin iqtisadi rolunu nəzərə almadan onu qanunvericilik aktları səviyyəsinə endirirlər. Xüsusi tə. T.F.Yutkina qeyd edir ki, "vergi siyaseti vergi qanunlarının məqsədönlü tətbiqini müyyəyən edən hakimiyyət və idarəetmə orqanlarının hüquqi hərəkətlərinin məcmusudur" [2000, s. 128].

Vergilərin mahiyyətinə, onların cəmiyyətdəki yeri və roluna (təkcə fiskal deyil, həm də iqtisadi) əsaslanan vergi siyasetinin daha geniş şəhərini V.G.Knyazev verir: "Vergi siyaseti iqtisadi

artımu təmin edən və ölkədə sosial-iqtisadi vəziyyəti nəzərə alaraq dövlətin və vergi ödəyicilərinin iqtisadi maraqlarının uyğunlaşdırılmasına kömək edən vergi sistemini yaratmağa yönəlmış dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir" [Cernik, 2004, s. 55].

Vergi siyasəti apararkən dövlət bir sıra məqsədlərə nail olmalıdır. Bunların arasında ən vaciblərindən biri iqtisadi məqsəddir. Dövlətin vergi siyasətinin iqtisadi məqsədi ictimai təkrar istehsalda struktur dəyişikliklərin aparılması, milli gəlirin və ÜDM-in ərazi, sahə və sosial məzmunda yenidən bələşdürülməsi, tələb və təklifin tənzimlənməsi, Azərbaycan Respublikasının bölgelərində sahibkarlıq və investisiya fəaliyyətini stimullaşdırmaq məqsədi ilə vergi mexanizmi vasitəsilə iqtisadiyyata hədəflənən təsirdir. P.N.Zavlin vergi siyasətini elmi-texniki tərəqqinin idarə olunması üzrə iqtisadi metodların əsas istiqaməti adlandırır [2000, s. 65].

Vergi siyasəti aşağıdakı metodlarla həyata keçirilir: idarəetmə; məlumatlandırma (təbliğat); tehsil; məsləhət; faydalılar; nəzarət; məcburiyyət [Yutkina, 2000, s.65].

"Vergi mexanizminin köməyi ilə dövlət elmi-tədqiqat və innovasiya sferasının daxil edildiyi perspektivli və prioritət sektorlarda və sahələrdə kapitalın sürətlə yığılması üçün əlverişli şərait yaradaraq, ictimai tekrar istehsal strukturuna fəal şəkilde təsir göstərir" [Sidov, 2004, s.208]. Beləliklə, bu nəticəyə gele bilerik ki, hazırda Azərbaycan Respublikasında vergi güzəştlərindən innovasiya fəaliyyətini stimullaşdırmağın vasitəsi kimi istifadə bu sahədə dövlət siyasətinin əsas istiqamətlərinin bəyan edildiyi normativ-hüquqi aktlarda təsbit edilmişdir.

V.N.Lukaşov iddia edir ki, istənilən ölkə sənədinin aşağı innovativ fəallığı, ən azından innovasiya sahəsində effektiv vergi güzəştlərinin olmaması ilə əlaqədardır [Lukaşov, 1998, s.164]. Innovasiya fəaliyyətinin iqtisadi tənzimlənməsində xüsusi rolu dövlətin inkişafı baxımından zəruri olan korporasiyaların fəaliyyətini təşviq edən vergi güzəştləri tutur. O.V. Savvina bu güzəştlərə elmi-texniki tərəqqini, ixracı və innovativ biznesin işgüzar fəallığını stimullaşdırıran güzəştləri aid edir [2003, s. 48].

### Noticə

Dünya praktikasında, xüsusən də ən inkişaf etmiş ölkələrdə investisiyaların həcmi milli iqtisadiyyatın rifahının ən vacib göstəricilərindən biri hesab olunur və investisiya qoyuluşlarının dalğalanması məcmu tələbin və gələcəkdə milli istehsalın və məşğulluq həcmimin dəyişməsinin göstəricisi kimi qəbul edilir. Bəzi ölkələrin vergi siyasətinin bir hissəsi olaraq ənənəvi qaydada istehsala və elmi-texniki tədqiqatlara investisiya yatırımlarını stimullaşdırıran vergi güzəştləri və digər iqtisadi vasitələr sistemi formalasdırılır.

Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə "ümumi qaydanın çoxu istisna olmaqla, yüksək dərəcələrdən daha minimal sayıda vergi güzəştləri ilə aşağı vergi dərəcələrinin daha yaxşı olması" şüarı altında vergi isləhatlarının aparılması son 25 ildə vergi sistemində isləhatların əsas sahəsinə çevrildi. Vergi sistemi, demək olar ki, eyni vaxtda məzmunu ilə fərqli, lakin təbiəti və əhəmiyyətlilik dərəcəsi ilə eyni sosial-iqtisadi problemlərlə 1980-ci illərin sonunda toqquşdu. Eyni zamanda, bütövlükdə iqtisadiyyatın vergi stimullaşdırılması baxımından bələ bir strategiya elan edən ölkələrin böyük əksəriyyəti innovativ fəallığı stimullaşdırmaq üçün vergi güzəştlərindən istifadə etməkdə hələ də davam edirlər.

### ƏDƏBİYYAT

1. Барулин С.В. (2013) Организация системы мониторинга результивативности и эффективности налоговых льгот и преференций. Финансы, № 4, с. 26-31
2. Караваева Н.В. (2000) Налоговое регулирование рыночной экономики. М.: ЮНИТИ.
3. Кожинов В.Я. (2002) Отраслевые особенности налогообложения и учета. М.: Инфра-М.
4. Лукашов В.Н. (1998) Проблемы льготного налогообложения инновационной деятельности. Экономическая наука: теория, методология, направления развития. Материалы всероссийской научной конференции 14-16 мая 1998 года. Тезисы докладов и выступлений. Часть 2. СПб, с. 164.

5. Маркс К., Энгельс Ф. Соч. Т.4. с. 308.
6. Мəmmədov Ə.C., Yusifov C.R., Seyfullayev İ.Z. (2015) Vergi və tərəqqi. Bakı.
7. Мельник Д.Ю. (2001) Налоговый менеджмент. - М.: Финансы и статистика.
8. Мусаева Х.М. (2001) Формирование механизма налогового регулирования экономики. - Махачкала: ИПЦ ДГУ.
9. Налоги (2004)/ Под ред. Черника Д.Г. М.
10. Налоги и налогообложение (2003)/ Под ред. М.В.Романовского. - СПб., 2003. с. 29.
11. Осетрова Н. (1999) О природе налога // Налоговый вестник. № 7. с. 133.
12. Панков В.Г. (2003) Налоги и налогообложение в Российской Федерации. М.: ЮНИТИ.
13. Гуреев В.И. (1997) Российское налоговое право. - М.: Экономика, 1997.
14. Рыбаков Ф.Ф. (2008) Промышленная политика и ее особенности на современном этапе. Инновации. № 8. с. 36.
15. Словарь экономических терминов. (1987) М.: "Наука", с. 52.
16. О.В.Саввина, (2003) Анализ действующей практики налогового стимулирования инновационной деятельности и базовых условий его реализации. Финансы и кредит. №11. с.48.
17. Шидов А.Х., Мастафов Т.В. (2004) Налоговое стимулирование инновационной деятельности предприятия-важнейший фактор экономического роста. Вопросы экономических наук. № 6. с. 208.
18. Юткина Т.Ф. (2000) Налоги и налогообложение. - М.: Инфра-М., 2000. с. 128.
19. Завлин П.Н. (2000) Стимулирование инновационной деятельности. Инновации. №7-8. с. 65.

**Джавид Алирза оглы Мамедов,  
докторант АГЭУ**

### Концептуально-правовые и теоретико-практические вопросы налогового стимулирования

#### Резюме

В статье рассматривались концептуально-правовые аспекты формирования налоговых льгот, определена роль и место налоговых функций и классификаций в контроле эффективности и результативности налоговых вычетов. Автор также научно обосновал важность налоговой политики и эффективных налоговых льгот в области инноваций как ключевых аспектов налоговых льгот.

**Ключевые слова:** налоговые льготы, налоговые вычеты, налоговые функции, налоговая классификация, налоговая политика, инновации.

**Javid Alirza Mammadov  
doctoral student ASEU**

### Conceptual-legal and theoretical-practical Issues of tax incentives

#### Summary

The article reviews the conceptual and legal aspects of the formation of tax concessions; It is also scientifically justified by the author about the importance of tax policy and effective tax incentives in the field of innovation as key aspects of tax incentives.

**Key words:** tax incentives, tax deductions, tax functions, tax classification, tax policy, innovation.